

R. M. İSAYEV, R. İ. HƏŞİMOV

Heydər Əliyev adına AAHM

## RAKET-ARTİLLERİYA GƏMİLƏRİNİN DÖYÜŞDƏ FƏALİYYƏTİ HAQQINDA

Məqalədə raket-artilleriya gəmilərinin əhəmiyyəti, dəniz təhlükəsizliyində icra etdikləri tapşırıqlar, taktiki tətbiq formaları, müdafiədə perspektivlikləri və yeni döyüş düzülüşü ilə bağlı məsələlərə baxılmışdır.

Dünyada günümüzədək həyata keçirilmiş dəniz döyüşləri təcrübəsi göstərir ki, raket-artilleriya gəmilərinin tətbiqi ilə daha çox strateji, əməliyyat və taktiki döyüş fəaliyyətləri icra olunmuşdur. Ehtimal olunan rəqib üzərində üstünlüyü əldə olunması və onun inkişaf etdirilməsi istiqamətində raket - artilleriya gəmilərinin tətbiqinə daha çox əhəmiyyət verilir. Qüvvələrin fəaliyyətinin mobilliyyinin artırılması üçün birgə, müstərək və birgə müstərək tapşırıq qüvvələri yaradılır, qoşun növləri üzrə birlik və birləşmələr bu qüvvələrin tərkibində yer alaraq, qarşıya qoyulmuş döyüş tapşırıqlarını icra edirlərlər. Müasir döyüş əməliy-yatları, döyüş fəaliyyətlərinin icrası üçün birgə çəvik cavab və ya birgə çəvik reaksiya qüvvələri yaradılır ki, raket-artilleriya gəmiləri bu qüvvələrin tərkibində də mütlaq yer alırlar.

XXI əsrə baş vermiş dəniz döyüşləri sayı çox az olsada, 8-11 avqust 2008-ci ildə Rusiya Federasiyası və Gürcüstan Respublikası arasında, Qara dənizdə baş vermiş dəniz döyüşünün analiz etmiş olsaq, görmüş olarıq ki, dəniz döyüşünün həllədici məqamları məhz elə raket-artilleriya gəmilərinin döyüşdə tətbiqi ilə bağlıdır [1].

Gürcüstan Respublikasının hərbi gəmiləri ilə qarsılışma zamanı Rusiya Federasiyasına məxsus gəmi taktiki qrupun kiçik raket gəmisi "Miraj" bir (və ya iki) "Malaxit P-120 (SS-N-9)" gəmi-gəmi raketini tətbiq etmiş, iki ədəd 37 millimetrlik artilleriya qurğuları ilə təchiz edilmiş Gürcüstan Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus "Giorgi Toreli" kiçik artilleriya gəmisini batmışdır. Rusiya Federasiyasının kiçik raket gəmisinin raket zərbəsindən sonra Gürcüstan Respublikasının hərbi gəmiləri geri döñərək dəniz döyüşündən çıxmışdır, yəni bu raket-artilleriya gəmiləri, Hərbi Dəniz Qüvvələrində zərbə qüvvələrinin əsas tərkib hissəsidir. Bu raket-artilleriya gəmiləri tərəfindən müasir dövrdə hansı tapşırıqların həll olunduğu, tapşırıqlar siyahısının mürakkəbəşəşməsi perspektivləri də mütlaq araşdırılmışdır. Belə ki, bu gündəkən olan dəniz döyüşləri, cyni zamanda müasir dövrdə əsas diqqətləri çəkən lokal dəniz münəaqışlərinə əsaslanaraq raket-artilleriya gəmilərinin icra etdiyi tapşırıqları müəyyən etmək olar. Bu tapşırıqlar, ölkənin doktrinal baxışından, strateji təhlükəsizlik kontekstindən, qlobal, regional, milli təhlükəsizliyi prizmaları baxımından, Hərbi Dəniz Qüvvələrinin qarşısında qoyulmuş tapşırıqlardan çox asılıdır.

Raket-artilleriya gəmilərinin həll etdiyi tapşırıqlar rəqibin aviadaşyan zərbə qruplarının (çox məqsədli), döyüş gəmiləri dəstəsinin, desant dəstələrinin və konvoylarının məhv edilməsi, sualtı qayıqların açılmasının (qayıtmamasının) təmin zamanı aviadaşyan və gəmi axtarış zərbə qruplarının məhv edilməsi, sualtı qayıqların, desant dəstələrinin və konvoyların rəqibin suüstü gəmilərinin zərbələrinə qarşı himayəsi (dəstəklənməsi), rəqibin mina manə, tral və digər qruplarının məhv edilməsidir. Lakin müasir raket-artilleriya gəmiləri, onlar üçün təşkil edən gəmi quruluşuna malikdir. Eyni zamanda da müasir silah və texniki vasitələrə təchiz ediliblər. Bu üstünlüklərlə raket gəmilərinin yeni döyüş tətbiqi imkanlarının praktiki sınağından sonra elmi əsaslandırılması, onlar tərəfindən gələcəkdə forqlı döyüş tapşırıqlarının effektiv həllinə öz tövəhəsini verəcəkdir.

Müasir doniz döyüşlərinin nəticələri göstərmişdir ki, raket-artilleriya gəmiləri dəniz döyüşünün müqəddərətini həll edə biləcək başqa istiqamətlərdə də tətbiq oluna bilərlər. Desantın

çıxarılmasının artilleriya hazırlığı mərhələsi artıq raket hazırlığı mərhələsi ilə əvəz olunmuş və müddət olaraq artırılmışdır ki, bununla da şəxsi heyət itkisi minimuma endirilmişdir. Amerika Birləşmiş Ştatlarının İraqa müdaxiləsi zamanı raket-artilleriya gəmilərinin iştirakı ilə 38 gün ərzində raket hazırlığı icra olundu. Yeni dövrə hərb məharəti elmində yaradılmış bu yenilik, raket-artilleriya gəmilərinin də yeni tətbiq qaydasını tələb etdi, həll etdikləri tapşırıqlara yeni bir yanaşma əlavə olundu.

Raket-artilleriya gəmilərinin tətbiqi barədə 2000-ci illərin tələblərinə uyğun olaraq geniş izahat verilir [2]. O, "Hərbi dəniz taktikası II hissə" dərs vasaitində raket-artilleriya gəmilərinin tətbiqi taktikasının əsasını hücum döyüşünün təşkil etdiyi bildirir. Bir çox müəlliflər onun fikri ilə razılışır. Müasir dünyamızın təhlükəsizlik düşüncəsində "əcavüzkarlıq, aqresiyaya yox prinsip" yuxarıda qeyd edilən yanaşmadan bizi uzaqlaşmağa, yeni terminlərin istifadə və ifadəsinə vadar edir. Bu baxımdan raket-artilleriya gəmilərinin (katerlərinin) müdafiə döyüşünə cəlb olunacağı istisna deyildir, onlar ehtimal rəqibi öz taktiki radius çərçivəsində deyil, taktiki fealiyyət radiusu hüdudlarında və ya əlaqə, təsir sahələrinin effektiv zonasında fəal axtarışını həyata keçirək tapşırıqların icrasına hazır olacaqlar. Bu müasir dövrədə güclü nümayiş kimi də dəyərləndirilir və hesablaşma kriteriyası olaraq ön plana çıxır. Müdafiə döyüşü isə qüvvələrin açılması və rəqibin qüvvələri üstün olduqda əks hücum döyüşünün gedisatında aparılmış ola bilər. Müdafiə döyüşünün məqsədi vaxtından əvvəl itkilərin verilməsindən qəçinməq və qüvvələri əsas tapşırığın yerinə yetirilməsinə cəlb etmək üçün qorumaqdır. Bu da biza raket-artilleriya gəmilərinin döyüş tətbiqi raket-artilleriya taktikasında, həll edəcəkləri yeni tapşırıq növlərində dəyişikliklərin olacağını deməyə əsas verir.

Raket-artilleriya gəmilərinin taktiki tətbiqi və həll etdikləri tapşırıqlardakı yeniliklər, onların döyüş düzülüşündə dəyişiklikləri mütləq edir. Bu dəyişikliklər raket-artilleriya gəmilərinin döyüş fealiyyətləri mərhələlərinə də təsir edəcəkdir.

Raket-artilleriya gəmilərinin döyüş düzülüşü haqqında geniş yazüb. O, özündə taktiki kaşfiyyatı, ön komanda məntəqəsini, radiolokasiya dozoru gəmilərini (təyyarələrini), zərba qruplarını, REM qruplarını, aldatma və nümayişkarana qruplarını, himaya edən qırıcıları cəmləşdirir [3]. Taktiki şəraitində və ya mövcud qüvvələrin tərkibindən asılı olaraq döyüş düzülüşünün elementləri olmaya bilər və ya bəzi hallarda isə kiçik raket gəmilərinin (katerlərinin) fealiyyətinə xarakterik olaraq döyüş düzülüşü elementlərinin funksiyaları cəmləşdirilə bilər. Lakin döyüş düzülüşünün əsas elementi zərba qrupları ilə yanaşı taktiki kaşfiyyatdır. Çox zaman taktiki kaşfiyyat ilə taktiki səviyyədə kaşfiyyat biri digəri ilə sahə salınır. Bununla əlaqədar olaraq taktika elmində "taktiki səviyyədə kaşfiyyat (əməliyyat kaşfiyyatının tərkib hissəsi)" termininin göstərilməyi zəruridir. Xidməti təcrübə göstərir ki, gəmi komandirləri tərəfindən bu terminlər sahəv salınır. Bununla da zərurət öz təsdiqini tapır.

Raket-artilleriya gəmiləri (katerlərinin) birləşməsinin döyüş düzülüşünün əsas tərkib hissəsi zərba qruplarıdır. Onların tərkibi və sayı qoyulmuş tapşırıqdan, mövcud vəziyyətdən, tapşırığın həlli üçün ayrılan qüvvə və vasitələrdən asılıdır [3].

Taktika elmində yazılınlara yeniliksiz əməl edənin möglub olacağı bildirilir. Əgər ehtimal rəqib taktiki kaşfiyyatın tərkibində raket-artilleriya gəmilərini (katerlərini) tətbiq edərək bizi aldatmağa müvəffəq olarsa, qüvvələrimiz üçün möglubiyyət qaçılmalıdır. Deməli, döyüş düzülüşünün əsas məqamı olduğu unudulmamalıdır. Qarşıda duran dəniz döyüşünün müqəddərəti döyüş düzülüşündən çox asıldır.

Böyük Britaniya və Şimali İrlandiya Krallığına məxsus "HMS Cornwall" freqəti ilə Atlantik okeanında Şimali Atlantika Alyansının müştarək qüvvələrinin təlimləri zamanı döyüş düzülüşü hesabatlarına baxarkən, qeyd edilən parametrlərin nəzərə alınması zərurəti müəyyən olundu, növbəti hesablammanın aparılmasına daha məqsədə uyğunluğunu təsdiqini tapdı:

$$D_{k,3} = D_z + (t_{a,3} + t_{f,3} + t_{q,r,3} + t_{u,3} + t_{d,3})MDTQ + f_3 - 0,7D_{n,3}$$

burada  $D_2$  – rəqibə seçilmiş zərbə endirmə uzaqlığı;

$t_{a\ddot{s}}$  – kəşfiyyat gəmisi tərəfindən rəqibin aşkar olunma vaxtı;

$t_{a\ddot{c}}$  – kəşfiyyat gəmisi tərəfindən rəqib haqqında məlumatların birləşmənin əsas qüvvələrinə ötürülməsinə sərf olunan vaxt;

$t_{qar}$  – birləşmə komandırı tərəfindən qərarın qəbuluna lazım olan vaxt;

$t_{uc}$  – raketin zərbə obyektiñə uçma vaxtı;

$t_{düz}$  – birləşmənin döyüş düzülüşünə düzülməsinə lazım olan vaxt;

$f_x$  – hədəfin koordinatlarının maksimal təyin olunma xətaları;

$D_0$  – kəşfiyyat gəmisi tərəfindən rəqibin aşkar edilməsi uzaqlığı.

Raket-artilleriya gəmilərinin döyüş fəaliyyətlərinin vaxt hesabatı 2000-ci illərin hesabatı prinsiplərini tamamilə ödəmişdir [2]. Müəllif bunu geniş surətdə izah etmiş, hesabatlar üzrə əsaslandırmağa çalışmışdır. Lakin Şimali Atlantika Alyansının müstərək qüvvələrinin təlimləri zamanı müəyyən olundu ki, müasir dəniz döyüşlərində döyüş fəaliyyətlərinin vaxt hesabatı geriə zaman hesabı prinsipi ilə aparılır. Bu zaman anı, yaylım atışlarında ilk raketin rəqib obyektiñə çatma anı ilə götürülürək, hesablanması icra olunur. Nəticə etibarilə, rəqibin bütün imkan və qabiliyyəti nəzərə alınır. Müasir qlobal dəniz təhlükəsizliyi kontekstində real təhdidin qarşısının alınması üçün onun, 250 dəniz mili məsafədə aşkar olunması zorurəti ön plana çıxmışdır. Hesabat zamanı qeyd edilənin nəzərə alınması mütləqdir. Çünkü rəqib aşkar olunduğu andan qabaqlama fəaliyyəti icrası başlanır. Məhz Hərbi Dəniz Qüvvələrində xidməti təcrübə zamanı, döyüş fəaliyyətinə qərarın qəbulu vaxtı bu prinsipi tətbiq etməklə, əmələ gələn bir neçə sual öz cavabını tapdı.

Raket-artilleriya gəmilərinin həll etdikləri tapşırıqların müasir dövrdə dəyişməsi, onların tətbiqi taktikasındaki yeniliklər, mütləq şəkildə, onların döyüş fəaliyyəti mərhələlərinə təsirini göstərir. Eyni zamanda, Xəzər dənizi hövzəsində, regional təhlükəsizliyin təminini üçün xəzəryanı ölkələr raket-artilleriya gəmilərinin tətbiqi taktikasında yeni bir fikirlə də çıxış edirlər. Bəzi ölkələr təsir məsafəsi az olan silahlanmaya malik olduqlarından raket-artilleriya gəmilərinin (xüsusi ilə katerlərin) sayının çoxluğununa üstünlük verirlər. Bəzi ölkələr isə təsir məsafəsi çox olan silahlanmaya malik olduqlarından raket-artilleriya gəmilərinin (katerlərin) silahlanmasının artırılmasına üstünlük verirlər. Belə bir fərqli yanaşma raket-artilleriya gəmilərinin tətbiqi taktikasına, sonrakı pillədə döyüş fəaliyyətlərinə də təsir edəcəkdir. Mütqayiseli analizdən sonra raket-artilleriya gəmilərinin döyüş fəaliyyəti mərhələlərini düşünürəm ki, növbəti ardıcılıqda vermək məqsədə uyğundur:

-taktiki açılma;

-raket (və ya artilleriya) zərbəsinin (və ya zərbələrinin) endirilməsi;

-diğer silah növləri ilə müvaffəqiyyətin inkişaf etdirilməsi;

-qüvvələrin yenidən qruplaşması;

-qüvvələrin yenidən açılması və növbəti tapşırıqların icrasına hazırlıq.

Döyüş fəaliyyətinə hazırlıq tədbirləri və onların kompleks şəkildə icrasını üç əsas etapa bölünür [2]:

-taktiki açılış;

-raket zərbəsinin endirilməsi;

-qüvvələrin zərbədən sonra fəaliyyətləri.

Öz dövrünün tələbinə uyğun olaraq müəllif mərhələləri eks etdirib. Müasir dövrdə iqtisadi itkilərin azaldılması, şəxsi heyətin həyatda qalma qabiliyyətinin artırılması, potensial növbəti təhdid ocaqlarının qabaqcadan qarşısının alınması meyarı əsas götürülür. Ona görə də, raket - artilleriya gəmiləri cəhətimlə rəqibə raket zərbəsinə endirdikdən sonra ehtiyatların səməralı və məqsədyönlü istifadəsinə nəzərə alaraq, artilleriya silahları ilə rəqibə təsir göstərməyə çalışacaq. Növbəti mərhələ istifadəsinə nəzərə alaraq, artilleriya silahları ilə rəqibə təsir göstərməyə çalışacaq.

olaraq müvəffəqiyətdən faydalanaqlar (nailiyyətin inkisaf etdirilməsi). Vəziyyətdən asılı olaraq yenidən qruplaşma aparılacaq, növbəti tapşırıqların icrasına hazır olacaqlar. Döyüş tapşırıǵına uyğun olaraq növbəti taktiki açılışı icra edəcəklər.

Taktiki açılışla bağlı fikirlərini bildirib. Gəmilərin baza məntəqəsindən çıxması, dərhal döyüş düzülüşü ilə faaliyyətin davam etdirilməsi mütləqliliyi vurgulanıb [2]. Ondan fərqli olaraq [3]-də müəllif taktiki açılış barədə ətraflı məlumat vermişdir. Ümumiyyətlə birləşmənin döyüş düzülüşünə düzülməsi üçün taktiki açılma icra olunur. Taktiki açılma rəqibə yaxınlaşma, zərbə və təminəcidi qrupların döyüş düzülüşünə düzülməsindən ibarətdir. Əgər döyüş meydani (rayon) baza məntəqəsindən kifayət qədər uzaq məsafədərsə, bu zaman keçidin səfər düzülüşündə edilmiş məqsədəuyğundur. Taktiki açılma isə keçid marşrutunda yerinə yetirilir. Döyüş meydani (rayon) baza məntəqəsinə yaxın olduqda, taktiki açılma baza məntəqəsindən çıxdan dərhal yetirilə bilər.

Raket-artilleriya gəmilərinin gün keçidkə daha müasir cihazlarla təchiz edilməsi, döyüş imkanı və qabiliyyətlərinin artırılması, taktiki tətbiq qaydalarında, döyüş düzülüşlərində, hesablamada, döyüş fəaliyyətlərinin mərhələlərində yeni baxışlar, yanaşmalar yaradır. Eyni ilə bunların hamısı raket - artilleriya gəmilərinin müstəqil manevri zamanı atəsi yerinə yetirme-sinə imkan yaradır. Atəşin icra olunduğu döyüş manevrinin hərəkət istiqamətləri atəş mövqeyinin tutulması və ya yaxşılaşdırılmasının nəzərə alınması ilə seçilir. Bu zaman ehtimal rəqibin atəşinin müvəffəqiyətinin azaldılması və hesabatlarının çətinləşdirilməsi üçün yayındırma məqsədli ziqzaqla manevr tətbiqi mütləqdir.

Bütün analiz materiallarını nazərə alsaq, müasir dövrdə raket-artilleriya gəmilərinin silah və texniki vasitələrinin imkanlarının inkisafı, real təhdidlərin qarşısının alınması məqsədi ilə, onların güc göstərişi və ya real döyüş fəaliyyəti rayonunda tətbiqini mütləqləşdirir. Xəzəryani ölkələrdə raket-artilleriya gəmilərinin say tərkibinin, döyüş imkanlarının artırılması, onların tətbiqinə olan marağın göstəricisidir. Artıq yeni qüvvələr, qruplaşmalar yaradılır. Şimali Atlantika Alyansının gəmilərinin Atlantik okeanında keçirilən müstərək taktiki təlimlərin iştirakçısı qismində təcrübə mübadiləsi əsnasında, birgə çevik reaksiya qüvvəsinin tərkibində fəaliyyət göstərən 23 layihəli raket korvetinin komandiri 2-ci dərəcəli kapitan Cónni Ley ilə müzakirədən müəyyən olundu ki, bu cür qruplaşmalar Kraliyyət Donanmasında 2000-ci illərdən indiyədək fəaliyyət göstərir və effektini göstərmişdir. Təlimlər zamanı isə biz buna bir daha əmin olduq. Raket-artilleriya gəmiləri dəniz döyüşünün həll edici qruplaşmalarında yer almağa davam edəcəkdir.

## NƏTİCƏ

Aparılan araşdırmlar nəticəsində, raket-artilleriya gəmilərinin tətbiqinə müasir dəniz döyüşlərində daha çox əhəmiyyətin verilməsi məsələsi öz təsdiqini tapmış olur. Raket-artilleriya gəmilərində edilən konstruktiv dəyişikliklər, onların döyüş imkanlarının artırılması, icra etdikləri tapşırıqlar sırasına yenilərinin əlavə olunmasına gotirib çıxarılmışdır. Bu da uzaq məsafədən müdafiə xarakterli güc göstərişi, mövcudluğun nümayiş kimi yeni yanaşmaları da ön plana çıxarıır.

## ƏDƏBİYYAT

- 1.Devrim Yayı. Russian – Georgian War at Sea. <https://turkishnavy.net>.
- 2.İ. Rüstəmov Harbi Dəniz Taktikası. II hissə. Bakı: 2000. S. 147-150.
- 3.Емельянов Л.А. Тактика военно-морского флота. М.: "Военное" изд., 1985. С.331-349.